



Elçin MEHRƏLİYEV,
yazıcı-publisist,
filologiya elmləri doktoru

İşter kitabı müəllifi Əli Rza Xələfli, istərsə də yaradıcılığını təhlilə çəkdiyi Şəfq Nasir və elə mənim özüm də mətbuatı 80-ci illərdə gəlmış müəlliflərindən. 90-ci illərdən sonrakı mərhələdə daha feal görünən 80-ciləri az qala itirilmiş nesil hesab edirdilər. Amma heyat göstərdi ki, cövhərində istedad olan, zəhmət qatlaşan hər kəs ədəbi yolda azmadı. Doğrudur, bir çox istedadlı şair və yazıçılar var ki, dövrün ədəbiyyat adamina gətirdiyi əzab və əziyyətlərə dözməyərək sözdən uzaqlaşdı. Biznes dalınca gədənlər, siyasetə qoşulanlar ancaq 80-ci illərdə yazdıqları - ara-sura yazıdıqları ilə xatırlanır və özü də bir çox hallarda təsəffüfle xatırlanır.

Amma hər cür məhrumiyyətlərə si-nə gərək söz yolunda öz əzminin qoruyanlar da az olmadı. Düşüñürəm ki, Şəfq Nasir də, elə Əli Rza Xələfli də dözümləri ilə özünü sözdə ifadə imkanlarından istifadə edə bildilər.

Əli Rza Xələflinin «Həyat həqiqəti: bədii publisistik düşüncədə» (yaradıcılığın portret cizgiləri) kitabı iki cilddən ibarətdir. Birinci cild işq üzü görüb. İkinci cildin isə kompüter nüsxəsinə vərəqləyirəm. Ayrı-ayrı yazıları nezərdən keçirdikcə gözlerimin önündə sözün mesliyyətini derk edib həyat həqiqətini bədii düşüncənin imkanları ile yaradıcılığa çevirmiş kifayət qədər səriştəli yazılı orzalar canlanır. Bu, bizim tanıdığımız Şəfq Nasirdir. Kitabda (II cilddə) Şəfq Nasirin yaradıcılığının ikinci mərhələsi isəsə tədqiqat obyekti kimi götürülüb.

Şəfq Nasir ədəbiyyata bədii publisistikası, lirik-psixoloji hekayələri ile gəlib. Elə onun «Gecə yağışı» hekayeler kitabi da istedadlı müəllif kimi tanınmasında əsas şərt olub. Müəllif Şəfq Nasirin bədii yaradıcılığının ikinci mərhələsinə dair kitabını «Gecə yağışı» hekayeler toplusunun təhlili ilə başlayır. Elə başlangıçdaca Şəfq Nasirin yaradıcılıq imkanlarına münasibət bildirir: «Müasirimiz Şəfq Nasir publisistik-ədəbiyyatından, jurnalist kimi geniş ədəbi-ictimai fəaliyyəti ilə dəha çox göz önüne olsa da, söz aləminə ilk hekayələr kitabı ilə gəlib. Şəfq imzası ilə dərc olunan «Gecə yağışı» kitabı həcməcə göz kiçik görünə da, bu kitaba toplanmış səkkiz hekayə dəha böyük mətbələrləndən xəbar verirdi. İkincisi, bu kitab Şəfq Nasirin geniş nəşr yaradıcılığı imkanlarına malik olduğunu təsdiq edən ədəbi faktı idi. İkincisi, qoyulan problemlər, əsərlərin dili, təsvir məkmənniliyi göstərki, Şəfq Nasir ilk kitabının naşrinəcən artıq

HƏYAT HƏQİQƏTİ ƏDƏBİ TƏHLİLƏ

hazırkı yolumu çıxdan keçmişdi. Hekayələrin bitkinliyi və bütövlüyü göstərir ki, müəllifin özünün daxili mühitində hadisələri boy-a-boy görməsindən sonra qələmə alınıb. Şəfq Nasir ilk hekayələr kitabı ilə ədəbi mühitə manifest olaraq bildirib ki, o, hayatı görününen və görünməyən tərəfləri ilə müşahidə imkanlarına malikdir. O, öz müşahidələrini istedadla yazıya getirə bilir. Bu gün tanıdığımız geniş ictimai-ədəbi fəaliyyət göstərən Şəfq Nasir ədəbiyyatı yazıçı kimi göləmişdi. Göründüyü kimi, müəllif oxucu diqqətinə çatdırır ki, Şəfq Nasirin dil məkməlliyi, mövzu axtarışında dəqiq təpintiləri onun əsərlərini əhatəli təhlil etməyə əsas verir.

Əli Rza Xələfli Şəfq Nasirin hekayələrini təhlil çəkməzdən əvvəl onun yaradıcılığında hekayə janının yerini də müyyənənləşdirir. Təqrübən bələ bir fikrə gelir ki, yazıçı öz hekayələri ilə sənki ədəbi təleyinin manifestini elan edir.

«İki adın arasında» məqaləsinin tədqiqat obyekti kimi «Divarın o üzündə» hekayəsi etrafı təhlil olunur. Bu hekayənin əsas motivi ele müəllifi qeyd etdiyi kimi, «köhnə bakılı» obrazının tapındığı dəyərləri ilə müyyənənləşir. Onu da qeyd etmək yərində düşər ki, «köhnə bakılı» obrazı bir çox yazıçılarımız tərəfindən de işlənilib. Hətta filmlərimizdə də köhnə bakılıların həyat tərzi, dili, mösiəti ədəbiyyata və sənətə təsadüfi gətirilməyib. Sədə bakılıların ənənələrə uyğun həyat tərzi, onların qonaqpərvərliyi, humanizmi yeni nəslə ötürüləcək keyfiyyətlərdir. Görünür, sənət adamları də elə bu qənaətləri nəzərə aldıqlarından köhnə bakılı obrazlarına dəfələr müraciət ediblər.

Müəllif yeri gəldikcə hekayədən ayrı-ayrı epizodları gətirməklə köhnə bakılıların orijinal təbiətlərinə işq salır: «Ağabala ertədən yatağına girmişi. Ancaq gecədən xeyli keçəsə də, gözündə yuxu getmirdi. Yerinin içində ha qurcaldı, xeyri olmadı. Yuxusun ərəsə çəkilmidi. Divarın o üzündə telefon zəngləri, qab-qacaq cingiltisi kəsilmişdi. Təkcə Güllübəyim arvadın ayaq səsləri eşidilirdi. "Zalimin qızı öyün içində gəzəndə, elə bil paraxod longer vurur". Güllübəyimin ayaq səsləri də qəfil kəsildi, "ha deyəsin dayat". O da gözərlərini bərk-bərk yumdu ki, yatsın. Amma qulağı səsədə idi. Hadisədə gənşə otaqdan həniyi də dymadı. Dözməyib gözərləri açdı, hətta qalxbı oturdu, qulağını divara səyki: "Balam, Güllübəyimdən çıxmən iş, nə tez o dünyalıq oldu". Güllübəyimin yeridikcə silikalənən ağr, atlı bədəni, titrəyən gəlləri gözərləri qarşısına gəldi, durub otagda gəzindı». Burada iki səxəsdən səhəbət gedir - Ağabala və Güllübəyimdən. Hər ikisi vaxtından əvvəl dul qalıb. Eyni həyətde yaşayırlar. Bəlkə də hər ikisinin daxili alemində birini digərənə təref çəkən istekler var. Amma onlar bu istək həddini keçə bilmirlər. Başqa sözə, dövrün əxlaqi-mənəvi dəyərlərini qorumağı dəha üstün bilirlər.

Şəfq Nasirin qəhrəmanları heyati iztrivialarla yaşamaqdə davam edir və nəhayət, axır ki, eyni qərara gelirlər. Bu da her iki tərefə mənəvi rahatlıq gətirir. Ə.R.Xələfli həmin hekayə ilə bağlı təhlilinin sonunda yazır: «Şəfq Nasir iki adı arasında bütöv bir hayatı səhnəsi yarada bilib. Ağabalanın təmsilində çoxlu Ağabalalar gördüyüümüz kimi, Güllübəyimin də obrazında neçə belə Güllübəyimlər olduğunu duyurur.

Demək, yazıçının istedadından asılıdır. Geniş və əhatəli təsvirlərə yol vermədən, sərrast və dəqiq dialoqlarla həm insan tabiatının sırrlarını açmaq, həmdə dəqiq və aydın xarakterlər, obrazlar yaratmaq olar». İki insanın daxili-mənəvi mühitindəki dəyişmələr əsərin əsas xətti boyu davam edir. Təsvirlər o qədər axarlı və dəqiq aparılır ki, oxucu da onların bir-birinə qovuşmasını təbii reallıq kimi qarşılıyır. Müəllif bu hekayəni «Qəfəs içərisində həyat» hekayəti də adlandırır.

80-ci illərdə artıq 60-cıların başladığı işin davamını ədəbiyyatda görürük. Və bu davamı aparanlardan biri də Şəfq Nasirdir. «Tənhalığın faciəsi» məqaləsində Ə.R.Xələfli «Yangı» hekayesine nəzər salır, yazıçının nəyə etiraz etdiyi, mühitə nəyin gərəklə olduğunu «Yangı» hekayesi ilə göstərməyə çalışır: «Yangı» hekayəsi bir dəhə göstərir ki, Şəfq Nasir cəmiyyətin içərisində hakim olan boğucu mühitə dözə bilmir. Onun qəhrəmanları bu mühitin sadələrini dağıtmış və dəha azad, dəha rahat nəfəs almağın mümkün olduğu mühitə can atır. «Yangı» hekayəsinin əsas qəhrəmanı Gündəstənin timsalında mühit içərisindəki boğucu mühit facia dəyişiklərini görürlər. Əvvələ, Şəfq Nasirin Ağabalası və Güllübəyimi kimi, Gündəstəsi də, bir növ cəmiyyətin, insanların bir-birinə diqqətsizliyinə əzabını çəkir. Müəllifin hekayədən getirdiyi bir parça da diqqəti çekir. Ümumiyyətlə, Şəfq Nasir hekayələrində dəqiq həyat lövhələrini məhərətlə yaradır. Onun hekayələrindəki hər hansı bir parçada sənki həyatin üreyi döyüür. Elə hekayədən alınmış bir parçanı da buna nümunə göstərmək olar: «Balalarının nigarən, ilq baxışları canına İsladi. Gündəstə dolusundu, burun pərələri titrədi. Gözlərindən axan damlalar yanğına süzüldü. Uşaqlar onu yanlıdlar. Oğlu ciyindən sallaşdı:

- Ma, getmə də, nolar, indi getmə.

- Qızı da nə edəcəyini bilmirmiş təki anasının donunu dartaşdırıldı: - Bizi tək qoyma, heç olmasa, bu gün getmə. - Gündəstənin diş-i-dişinə dəydi. - Onsu da gedəcəyəm, bu gün getsəm yaxşıdır.

- Uşaqlar düz deyir, inadını qoy yərə, başqa vaxt gedərsən, həkimlər deyib axı sənə havanı dəyişmək olmaz. Əgər orda halın xarablaşsa, arxanca galmaçəcəm. Getmə, eşidirsən?

Uşaqların səsində ilıqlığı Azikin səsində duyması da, yenə bir balaca toxtdadı. Əri onun qeydində qalırkı, rəldi. Düşündü ki, axı necə olsa da, in-sandi, hər necədis, uşaqlarının atasıdır. Amma orda hələ xarablaşsa, arının doğrudan da gəlməçəcəyi yaşın bilirid. Hər şey aydın görünür. Əsərin qəhrəmanın dərdi də aşırlı, onun dərəmənənə da başa düşülür. Zənnimcə, bu hekayədə Xələflinin də qeyd etdiyi kimi, sevgisizliyin faciəsi oxucu diqqətənən çatdırır. Xələfli doğru deyir ki, Şəfq Nasir «Yangı» hekayəsində ruhen tənhalığın faciesini yaradıb. Və nəhayət, bələ bir tezisə də sözünü başa çatdırır; insanları tənhalığdan sevgi xilas edə biler, zənnimcə, doğru qənaətdir. Ümumiyyətlə, Şəfq Nasir tənhalığa həyati yasayan insanların faciəsini yaxından duyur. Bu da onun həyati müşahidə imkanlarından irəli gəlir. İnsanlar müxtəlif səbəblərdən tənhalığa düşərək ola bilir və onun tənhalığın faciəsi yasayan qəhrəmanlarının da tənhalığa düşərək olmasına səbəbleri bu müxtəliflikdə üzə çıxır.

Müəllif «İki yarpaq» hekayəsinin təhlilindən əvvəl bələ bir maraqlı gi-

rişlə Şəfq Nasirin yaradıcılığına nəçənci dəfə, amma orijinal yönəldə münasibət bildirir: «Ədəbi publisistika-sında olduğu kimi, Şəfq Nasir nasrin-də də həyatı reallığa söyklənir. Dövrün təbətinə göstərən hadisələr ayıq ba-xışla münasibət bildirməkdən çəkinmir. Hər bir hekayəsində psixoloji, ya-xud sosial problemi çözür, həlli yollarını axtarır... Əvvəllər də Şəfq Nasirin atılmışlar probleminə bığanə olma-dığını deməşdik. Ancaq, yazıçının iki yarpaq adlandırdığı hekayəsində mə-sələnin fərqli qoyuluşu var. Burada müəllif sanki atılmışlardan yox, atılmışlığı apanan yoldan bəhs edir. Özü də bu yolu tale ilə bağlı tərəflərinə dəha çox işq salır».

Ədəbiyyatda, sənətdə uzunömürlü-lük həmişə təqdir olunur. Ancaq uzun ömr yaşamağın özündə də müəyyən problemlər, hətta faciə məqamları da az deyil. Bezən uzun ömr yaşayan insanlar doğmalarını itirirlər. Tənhalıq onlar üçün faciyyətə çevrilir. «Hər kəs öz karvanında» məqaləsində məhz bu problem qoyulur və oxucu məmənunu-ğu ilə hadisələr çözürlür.

Yaziçi ile oxucu arasında ünsiyyət-in əsas şərtlərindən biri də səmimiyyətdir. Şəfq Nasir hekayələrdə kifayət qədər səmimiyyətdir və Əli Rza Xələfli təhlilərini də bunun kifayət qədər əsaslı olduğunu göstərir.

«Şuşanın uzaq yolu» məqaləsində Əli Rza Xələfli «Gecə yağışı» hekayəsində bəhs edir. Bu hekayənin yazılışı tarix milli münasibətlərin qızışmasından xeyli əvvəlki vaxta təsadüf edir. Amma hekayəni oxuyanda sənki yazıçının necə uzaqgörənliliklə Şuşa fəciəsini gördüğünü şahidi olur.

Bu hekayədə bir çox problemlər qoyulub: sevgi qılıqlı, urbanizasiya məsəlesi, şəhərdə evsizlik, şəhərdə adamsızlıq, Qarabağ məsəlesi, Şuşa deydi və s. Müəllif yazısını bu qeyd-ləri ilə bitirir: «Qarabağın yanılı gedən təliyi yazıçı öncəgörməsindəki kimi bir qara yağışdan asılıdır. Müəllif bunu «gecə yağışı» adlandırır. Əsərin qəhrəmanı haqqında isə sonluqda bələ bir məlumat verir: «Gözərlərini qaralıq zilləyib fikrə getdi...» Və sonluqda dəha bir cümlə var: «südriyi yağış tökürdü». Müəllif istəsyədi bu yağış aq yağış adlandırdı. Gündüzün günorta çağı yağırdı və bu günün sonunda həmin yağışın mahiyətini anlamağı oxucunun öz ixtiyarına buraxır».

«Təkliyin anatomiyası», «Borc daş yüküdür», «Həyatın acı dadi» kimi yazı-zilar da elə Şəfq Nasirin hekayələri qədər təssüratlıdır; oxucunu cəlb edən canlı dillə yazıldığı üçün bu məqalələr də maraqla oxunur.

«Təsvirdə tarixin obrası» ümumi adı altında toplamış yazınlarda biz artıq tarixin yeni dövrünü görürük. Ümumiyyətlə, Şəfq Nasir yazılarında tarixi həqiqətlərlə müasir dövrün problemlərini çox ustalıqla əlaqələndirir. Bütün tarixindən qədər də qeyd edilir. Bu baxımdan onun 20 yanvarla başlanan ağır zamanımızla bağlı yəziləri də çox dəyərlidir. Bu yazıların dəyəri ondadır ki, müstəqillik dövrünü yaşayan yeni nesil azadlığımızı uğrunda mübarizənin tarixi təleyini də bütün aydınlığı ilə görə bilir.

Düşüñürəm ki, «Həyat həqiqəti: bədii publisistik düşüncədə» kitabı ədəbiyyatşurasının və ədəbi tənqidimiz Şəfq Nasir yaradıcılığı qarşısında mənəvi borcunu kifayət qədər vere bilmışdır.